

*Biz bu gün mədəniyyət paytaxtımızı dirçəldirik. Bu il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı verdiyi tapşırıqların hər biri icra olunmaqdadır. Şəhərin baş planı da hazırdır. Az vaxtda Şuşada çox böyük işlər görülməkdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya hər səfərində tam fərqli inkişafın şahidi oluruq. Şəhərin infrastrukturunun inkişafı tarixi abidələrimizin bərpası ilə paralel aparılır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Nəvənin, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri bu gün Şuşanın mərkəzi meydanındadır.*

## Mədəniyyət paytaxtımız Şuşada qısa vaxtda böyük işlər görülüb



İndi isə Şuşanın dirçəlişinin növbəti mərhələsi başlayıb. Molla Pənah Vəqifin məqbərəsi və büstünün yenidən açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, Üzeyir bəyin dağıdılmış evinin, Bülbülün evinin bərpası, “Qarabağ” otelinin əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açması qısa vaxtda görülməli böyük işlərdir. Ən vacib məsələ isə dövlət başçımızın da söylədiyi kimi, baş plan əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulmasıdır. Bu, o deməkdir ki, artıq Şuşa sakinləri qısa vaxtda doğma şəhərə qayıdacaqlar. Ali Baş Komandanın da söylədiyi kimi, biz bundan sonra Şuşada əbədi yaşayacağıq.

Şuşada Vəqif Poeziya günlərinin 40 ildən sonra bərpası Azərbaycan xalqı üçün çox əlamətdar hadisədir. Biz buna yalnız ədəbiyyat hadisəsi kimi yanaşmırıq. Vəqif Poeziya günlərinin bərpası Azərbaycan xalqı üçün həm mənəvi, həm də siyasi baxımdan vacibdir. Burada ilk növbədə söhbət hələ 40 il əvvəl Sovet hökumətinin etirazına baxmayaraq, ulu öndər Heydər Əliyevin təkidi ilə ucaldırılan, 30 il əsərdə erməni işğalında qalan və bu gün müstəqil Azərbaycan tərəfindən bərpa olunan tarixi məqbərədən gedir.

Digər bir vacib məsələ, təbii ki, abidənin mədəniyyət paytaxtımız Şuşada yerləşməsidir. Vəqif Poeziya Günləri artıq yalnız ədəbiyyatsevərlərin təşkil etdiyi tədbir olmayacaq. Bu, bütün dünya azərbaycanlılarının milli qürur bayramı kimi qeyd olunacaq. Biz hər dəfə Vəqif Poeziya Günlərini qeyd edərkən böyük Qələbəmizi xatırlayacaq və xatırladacağıq.

Biz may ayında “Xarıbülbül festivalı”nı bərpa edəndə də eyni məqsəd və vəzifələri qarşımıza qoyduq – həm ənənələrimizi qoruyuruq, həm də şanlı tariximizi əbədi yaşadacağıq. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi.

**Könül NURULLAYEVA,**  
**Milli Məclisin deputatı**